

Unudulmaz insan

Görkəmlı şəxsiyyət, gözəl, ziyalı, tanınmış həkim professor, həqiqi dost, etibarlı qohum, nurlu insan Teymur Babayevi unutmaq olarmı? Həc vaxt! Bu cür ziyalılar dünyaya tək-tək gəlirlər. O biza nəsib olmuşdur ki, onunla bir zəmanda yaşamışq, onun nürründən bir az da bizlərin üzərinə düşmüştür. Teymur müəllim məğrur, demokratik ruhlu, insanları və insanlığı sevən, gözəlliyi sevən, elmlə və elmlı insanlarla nəfəs alan nadir azəri incisiydi. Bu dünya malında gözü olmayan sözün əsl mənasında bir ziyalıdı. Artıq bir neçə ay keçsə də bizi-lər onun sıramızın onundə olmadığını inanmırıq. Elə bir də-qiqə, saat olmur ki, biz onun elmi və ya həyatı sözlərini, misallarını yadımıza salma-yaq. Hər bir cerrahi əməliyyat zamanı onun qoyub getdiyi məktəbdən sitatlar gətirmə-yək, bəhrələnməyək. O gözəl pedaqaqu Azərbaycanda və başqa ölkələrdə tanımayan, sevməyən yox idi. İstəyirəm ki, tərcüməyi-hala diqqət ve-rək.

11 sentyabr 1932-ci ildə Bakı şəhərində, ziyalı ailəsində ana-dan olmuşdur. Hələ uşaqlıq ille-rində o, öz ağlinə, dərrakəsinə, idrak qabiliyyətinə görə həmya-şılarından fərqlənməyi bacar-mışdır. Bir qədər qayğısız uşaqlıq illeri keçirən də, lakin ikinci Cahan Savaşının başlanması və sonra da SSRİ-nin bu müha-ribəye cəlb olunması, hamı kimi onun da öz uşaqlıq illerində bir qədər məhrumiyyətlər keçirmə-sinə səbəb olmuşdur. Amma büt-tün bunlar tez-ötüb keçdiyindən, həmin hadisələr balaca Teymu-run sonrakı həyatında heç bir mənfi iz qoya bilməmişdir.

O, Bakıdakı 2 sayılı orta orta məktəbe getmişdir. Məktəbdə oxuduğu illerde özünü əlaçı şagird kimi göstərərək, təhsildə uğurlara imza atmağa başlamışdır. Beləliklə, həyatının yeniyet-məlik çağında - 1956-ci ildə orta məktəbdə təhsilini bitirərən, Teymur başa düşmüştür ki, indi ondan həyatın gələcək istiqame-tini düzgün seçmək tələb olunur. Əger o, bu sınaqdan yaxşı çıxməyi bacarsayıd, deməli, öz gələcəyini də yaxşı qurmağa nail olacaqdı.

Həyatının sonrakı inkişafı gənc Teymurun bu mərhələdən üzüağ çıxdığı sübut etdi. Belə ki, ağlinə, düşüncəsinə güvənib, ürəyinin səsinə qulaq asaraq həyatda öz doğru seçimini et-məyi bacardı. Belə ki, o, oxu-maq, təhsilini artırmaq istəyirdi. İstəyirdi ki, instituta daxil olub elə bir peşəyə yiyələnsin ki, o, bu peşəsiyle xalqına, millətinə xidmet edə bilsin, Vətənинe, doğma Azərbaycanını öz əmək-ləri ilə yaritmayı bacarsın. Belə, həmin dövrədə bu gənc oğlan qəlbindən bunları keçirirdi.

Həkim olmaq qərarına T.Babayev hələ orta məktəbin sonunu-su siniflərində oxuduğu zaman gəlmışdi. Odur ki, 1956-ci ildə kamal attestatını aldıqdan sonra

qəlbində sevib-seçdiyi arzusu-nu reallaşdırmaq üçün sonadələrini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU-nun) stomatologiya fakültəsinə verdi. Amma Teymur sənədlərini verərkən fakültə se-cimi qarşısında qalmışdı. Onun bilik dairəsinin genişliyi bu gən-cə istədiyi fakültədə təhsil ala biləcəyinə təminat verirdi. Amma o, çox düşünməyib, ata-anasının işlədiyi ixtisasa yiylən-mək üçün stomatologiya fakültə-sini seçmişdi. Çünkü bu peşə onu daha çox cəlb edirdi. Teymur Babayev bu peşədə özünün insanlara daha çox gərəkli ola-cağını zənn edirdi və bu zənni onu yaniltmadı da. Beləliklə, o, sənədlərini stomatologiya fakültəsinə verərək qəbul imtahanla-rına hazırlaşdı.

İmtahanların nəticəsi isə həm sevindirici oldu, həm də bu gən-cin gələcək həyat yolunun müəyyənləşməsində mühüm rol oynadı. O, öz ağlinə, dərrakəsi-ne, zəkasına güvənərək, qəti-yətə həyatda ilk müstəqil addi-mini atdı. Birinci nəticə isə uğur-lu alındı.

Bəli, belecə, bir azərbaycanlı yeniyetmənin qayğılarla dolu tə-ləbəlik illeri başladı. Təhsil aldi-ğı illerdə gənc Teymur dərslerini yaxşı oxumaqla bərabər, həm də institutun tələbə elmi cəmiyyəti-nin iclaslarında və s. tədbirlərin-de tez-tez iştirak edib, ictimai iş-lərde feallığını daha da artırırdı.

Institutda təhsilini bitirən za-man isə, hamı kimi o da, tələbəlik illerinin tez başa çatmasından təessüflənirdi. Lakin həkim kimi işləyəcəyini, insanlara xid-mət edəcəyini düşünəndə isə, bu gənc həm də sevinirdi. Baş-qalarından fərqli olaraq onun üçün təyinatın hansı ünvana verilecəyi də heç bir mənə kəsb et-mirdi. Həmin vaxt bu gənci dü-shündürən yalnız bir məsələ idi. O da bundan ibaret idi ki, hara-da olursa-olsun, təki sevimli sto-matoloq peşəsində işləmək ol-sun. Odur ki, 1961-ci ildə institu-tu bitirən zaman bu məzunun təyinatını Sabirabad rayonunun Quruzma kəndine verəndə o, bundan heç bir narahatlıq hissi keçirmədi. Az keçməmiş bu gənc həkim şad-xürrəm yaxın ətrafi ilə görüşüb xudahafizləş-rək adıçəkilən ünvana yola düş-dü.

Getdiyi ünvanda da onu xoş qarşılıdlılar. Həqiqətən də həmin kənddə onun işinə böyük ehtiyac duyulduğunu o, ilk gün-dən hiss etdi. Buna görə də mü-təmadi olaraq 3 il həmin kənddə diş hekimi kimi fəaliyyət göstə-rəndən sonra Teymur Babayev Respublika Səhiyyə Nazirliyinin əmri ilə geriye - Bakıya çağırıldı. Əvvəlcə o, 1 sayılı Şəhər Klinika-sının üz-cənə şöbəsində işə qə-bul olundu. Burada işlədiyi müd-dətdə özünün çox istedadlı və bacarıqlı, həm də ləyqətli bir gənc olduğunu bürüzə verdi. Bu-na görə də onun gələcəyinə kli-nikanın nəzdində fəaliyyət gös-tərən ADTİ-nin üz-cənə kafedra-sının professoru, əməkdar elm xadimi Gülbala Rəhman oğlu

Qurbanovda qəti qənaət yaran-di. O, bu gənc həkimin elmi poten-sialının geniş olduğunu görüb, təkidə T.Babayevə elmi bi-liyini artırmağı məsləhət görür-dü. Nehayət, öz gələcəyinə qar-şı digər iş yoldaşlarının da biga-nə qalmadığını nəzərə alaraq, o sənədlərini aspiranturaya təq-dim etdi. Burada oxuduğu müd-dətdə elmi rəhbəri də elə profes-sor G.R.Qurbanovun özü olmuşdu.

1968-ci ildə aspiranturada təhsilini bitirən gənc Teymur, ar-tıq elmi işini də tamamlamağa müvəffəq oldu. Beləliklə, 1969-cu ildə Moskva şəhərində nami-



zədlik dissertasiyasını uğurla müdafia edib tibb elmləri nami-zədi alimlik dərəcəsi alanda bu gəncin sevincinin həddi-hüdudu yox idi.

Bundan sonra onun həyatın-da dönüş yaranır. Bakıya qayıt-dıqdan sonra T.Babayev 4 sayılı Bakı şəhər stomatologiya polikli-nikasında cərrah vəzifəsində çal-ışmağa başlayır. Bir qədər son-ra isə, yəni 1971-ci ildə o, müsa-biqə yolu ilə ADTİ-nin cərrahiyə stomatologiya kafedrasının assistenti vəzifəsinə seçilir.

Yeni vəzifəyə seçilən onu öz işinə daha da ruhlandırmاقla yanaşı, həm də onda özünənam hissini güclənməsinə sebəb ol-du. Elə bu səbəbdən də gənc alim böyük həvəsle öz üzərində çalışmaqdə, elmi biliyini təkmil-leşdirməkdə davam edir, təcrübəsinə artırmaqla məşqələr. Bu müddətdə o, saysız-hesabsız vətəndaşların sağlamlığı qeydi-nə də qalmışdı. Onun bu çalış-kanlığı əvəzsiz ötüşmədi və 1975-ci ildə T.Babayev həmin kafedranın dosenti vəzifəsinə seçildi.

Bəli, artıq bu dövər qədər o, həyatda müəyyən nailiyyətləre nail olmağı bacarmışdı. Amma T.Babayev hiss edirdi ki, həle öz elmi potensialından kifayət qə-dər istifade etməyibdir. Deməli, bu potensialını bürüzə vermək üçün ona yənə də gərgin işləmək, elmi-tədqiqat axtarışlarını davam etdirmək lazım idi. T.Babayev bu barədə çox düşünməyib, özünü zamanın ixtiyarma verdi və beləliklə, çalışdı, zəhmət çəkməkdə davam etdi.

1981-ci ildə Azərbaycan Res-publikasının Səhiyyə Nazirliyi tərəfindən Moskva şəhərinə,

M.F.Vladimirski adına Elmi-Təd-qiqat Klinik İnstitutuna (MONJ-Kİ) doktoran-turaya göndərilməyi xəberini o, sevincə qarşılıdı. Çünkü bu, onun həm özünün elmdə təsdiqi və həm də gələcək karyerası üçün çox vacib bir məsələ idi. Beləliklə, bu insanın həyatının Moskva dövrü başladı. Burada o, anadangəlmə və qazanılmış defektlərin aradan qaldırılması ilə məşqələr oldu. 5 il bu şəhərdə qalıb işləyən T.Baba-yev, burada öz istedadını bir da-ha nümayiş etdirməyə də fürsət tapdı. Belə ki, o, Moskva alimlərinə özünün yeni cərrahiyə metodlarını nümayiş etdirdi. Daha sonra həmin metodlara görə bu alim "SSRİ-nin əməkdar ixtiraçısı" adına və diplomuna layiq gö-rülüldü.

1986-ci ildə doktoranturada təhsilini bitirən bu alim Bakıya döñərək kafedradakı öz əvvəlki iş yerində çalışmaya davam et-di. Amma az keçmədi ki, onu burada yeni biruğur tapdı. Belə ki, 1987-ci ildə dosent T.Baba-yev müsabiqə yolu ilə kafedra müdürü vəzifəsinə seçilməyə mü-vəffəq oldu. Artıq hiss olunurdu ki, taleyi onun üzüne gülümse-məyə başlayır. Bu sözün təsdiqi kimi, həmin ərefədə, yəni 1988-ci ildə Teymur Babayevin doktorluq dissertasiyasını Moskva Tibbi Stomatologiya İnstitutunda uğurla müdafiə edib, tibb elmləri doktoru alimlik dərəcəsi alması-nı göstərmək olar.

SSRİ-nin süqutundan sonra 1991-ci ildə erməni hərbi birləş-mələri ölkəmizə qarşı elan olun-mamış mühəribəyə başlıdılardı. Düşmənlə ölüm-dirim mühəribə-sinə qoşulan Azərbaycan Silahlı Qüvvələrinin yenicə təşkil olun-muş hərbi birləşmələrinin üz-cə-nə nahiyyəsindən yara alan əsgər və zabitləri Mərkəzi Hərbi Hos-pitalda üz-cənə cərrahiyəsi şö-bəsi olmadığma görə müalicə al-maqla məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə 1 sayh Şəhər Klinik Xəstəxanasının üz-cənə cərrahiyəsi şöbəsinə yerləşdirildi. Odur ki, həmin əsgərlərin müalicəsi və reabilitasiyası da həmin şöbədə yerine yetirilirdi. Təkcə bu faktı qeyd edək ki, 1991-1994-cü illərdə həmin xəs-təxananın üz-cənə cərrahiyə şöbəsində 300-ə qədər yaralı müalicə olunmuşdu. Böyük fər-hissi ilə bunu da qeyd etmə lazımdır ki, həmin dövrlərdə müa-licəyə cəlb olunan yaralılar arası-dan bir nəfər də olsun həyat-mı itirməmişdi. Belə demək mümkünsə, bu böyük imtahan-dan klinikanın işçiləri uğurla çıxməyi bacarmışdır.

Teymur Babayev bir çox ölkə-lərde - Rusiya, Türkiye, Almaniya, Finlandiya və s. ölkələrdə keçirən elmi konfranslarda iştir-ak etməyə də vaxt tapmışdı.

Beləliklə, o, 20 il kafedra mü-diri işləyərək, müstəqil Azərbay-canın milli tibb elminin inkişaf üçün bir sıra mühüm işlər görüb, öz töhfəsini verməyi bacarmışdı.

Bundan başqa bu dəyərli alim ölkə qarşısında bir sıra xidmətlər də göstərmişdir. Belə ki, o, indi-

yədək 10 nəfər tibb elmləri na-mızıdı və 1 nəfər elmlər doktoru hazırlamışdır. Onun xidmətləri də unudulmamışdır. O, 2000-ci ildə ATU-nun yaradılmasının 70 illiyi münasibətlə mükafatlan-rılan alimlərin sırasında Azərbaycan Respublikanın Prezidenti tərəfindən "Tərəqqi" me-dali ilə təltif olunmuşdur.

Qadir insan əlləri bəşər tarixində necə-necə möcüzənin müəllifi olmuşdur. Nadir memarlıq üslubunda ucaldılmış binalar, canlı boyalarla çəkilmiş tablolar, məharətlə yonulmuş heykəltəraşlıq nümunələri tamaşaçıları ovsunlayır, onlara yüksək esteti-k zövq aşılayır. Lakin insanın insan üzərində cərrahlıq eməliyyəti aparmaqla yaratdığı möcüzələr daha diqqətə layiqdir. Azərbaycan Tibb Universitetinin Ağız və üz-cənə cərrahiyəsi kafedrasının professoru Teymur Babayev bu möcüzələrin müəlliflərindən ən layiqlisi olmuşdur.

Hipokrat demişdir: "Həkim fi-losodur, ona görə ki, müdriklər-lə təbabət arasında elə böyük fər yoxdur". Teymur müəllim özü ən böyük müdrik və ürəyinqi bir insan olduğuna görə həkimlik məktəbində həmişə müdriklik dərslerinə yer ayrırdı. Əliaçiq bu ziyalı kimsəsizlərin ələci kasıbların köməyi olurdu. Başqa ölkələrdən gələn tələbələr valideyin qayğısını, istisini o insandan görürdü. Tələbələrinə əlindən tutub, sənet öyrənməsində, həyat dərsi keçməsində və insan sevgisi öyrənməsində əlindən gələni əsirgəməzdidi. Haqısqılıqla barışmayan insanın ürəyi demokratik ruh üzərində döyündürdü.

Dünyəvi hadisələrdən ölkələ-rarası siyasetdən səhbət açan-da sanki bir həkim yox politoloq danışındı. İş yoldaşları ilə oturanda-duranda öz maraqlı səhbətləri ilə hamını valeh edərək, diqqət mərkəzində qalardı. Tə-biet mənzərələrinin ecaskar gö-zəlliklərini heç kim görmədiyi gözlərlə, baxışlarla görərdi. Sə-hər tezən Tovuzda Mamırtı da-ğının etəyində günəşin çıxdığını, Qusarda Sah dağının arxa-sında günəşin gizləndiyini ne-cə seyr edib dəyərləndirməyi mənə o böyük insan öyrəmİŞdir. Dünyanın işi belədir: su pərisi ki miqzalar da, şahin baxışlı oğ-lanlar da qocalırlar. Qocalmaq-ucałmaq da bəzi insanlara qis-mət olur. Professor Babayev ucalaraq insanların ürəyinin ən dərin güşəsində qərar tutmuşdu.

Əzizimiz Teymur müəllim!
Rahat uyuya bilərsiniz sizi ta-nıyan insanlar sizi həmişə xoş xatırələrlə yad edirlər.
Tələbələriniz sizi layiqinca temsil edirlər. Sizi sevənlər hec zaman sizi unutmaya-caqlar!!!

Fərman Həsənov,
Azərbaycan Tibb Universitetinin Ağız və üz-cənə cərrahiyəsi kafedrasının assistenti,
Teymur Babayev yetirməsi,
Tibb üzrə fəlsəfə doktoru